

Gəncədə yeni teatr binasında ilk tamaşa



10 Mart Milli Teatr Günü münasibətlə Gəncə Dövlət Dram Teatrının ölkə Prezidenti tərəfindən bu yaxınlarda açılışı edilmiş yeni binasında "Cavad xan" tarixi dramı nümayiş olunmuşdur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP fəalları, millət vəkili, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət və incəsənət işçiləri, şəhər sakinləri tamaşaya baxmışlar.

Tamaşa başlamazdan əvvəl şəhər rəsmilərinə və qonaqlara məlumat verilmişdir ki, 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binasında 478 yerlik böyük, 120 yerlik kiçik tamaşaçı zalları və lojalar var. Yeddimərtəbəli binada, həmçinin 135 eksponat və rəsm əsərlərindən ibarət Teatr Muzeyi, zəngin kitabxa-

na, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Tamaşaların yüksək səviyyədə nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.

Sonra "Cavad xan" tarixi dramı nümayiş olunmuşdur. Qeyd edək ki, Gəncənin sonuncu xanı Cavad xanın yurduna olan bağlılığından, Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda işğalçılara qarşı apardığı mübarizədən bəhs edən bu əsərin müəllifi yazıçı-jurnalist, Nüşabə Əsəd Məmmədlidir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə

Mehdi, musiqi tərtibatı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanova və digər zəruri infrastruktur yaradılıb. Tamaşaların yüksək səviyyədə nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.

Baş rollarda Xalq artisti Pərvanə Qurbanova və Əməkdar artist Elxan Yunis iştirak etmişlər. Tamaşada həmçinin, Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cəbbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmır Məmmədov, Zəminə Cəfərova, Şükufə Salımanova, Həsən Cəfərov, Hüseyn Cəfərov, Seymur Məmmədov, Nailə Əhmədova, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirhəydr Seyidov, Akif Səfərov, Murad Nazim və Rizvan Quliyev çıxış etmişlər.

Səhnə əsəri tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Tamaşadan sonra Niyazi Bayramov səhnə arxasında Gəncə Dövlət Dram Teatrının kollektivi ilə görüşmüşdür. Şəhər rəhbəri Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın teatr sənətinə göstərdikləri diqqət və qayğıdan danışıraqlar demişdir ki, Gəncə Dövlət Dram Teatrının müasir standartlara cavab verən yeni binası məhz bu diqqətin bariz nümunəsidir. N.Bayramov sənət adamlarını Milli Teatr Günü münasibətilə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı kollektiv adından dövlət başçısına müasir teatr binasına görə minnətdarlığını bildirmiş, teatrsevərləri yeni və rəngarəng repertuarlarla sevindirəcəklərinə söz vermişdir.

Hamlet QASIMOV,
"Xalq qəzeti"-nin
bölgə müxbiri